


Qatar yenə Mehridə dayanacaq...

Xatırılar insanı istədiyi vaxt oyaq saxlayır, duyğuları dila gətirir. Bəzən yelkənsiz gəmi kimi qayalara çırplır, bəzən də durna qatarı kimi cərgaya düzüllüb ötən günləri axtarmağa vadar edir. Xatırılsız bir ömür nəyə gərəkdir ki... Tələba olan vaxtlarda iki dəfə Bakı-Mincivan-Naxçıvan qatarı ilə səfərdə olmuşam, yolboyu təbiətin gözəlliyyinə heyran olursan, dağlar, dərələr, yastı təpələr, meşələr, çaylar adının ruhunu oxşayır, qatar Mehridə dayananda keşməkeşli tariximizin səsi-ni, əcdadlarımızın nəfəsini hiss edirsən, qədim Azərbaycan torpaqlarının əzəməti səni ovsunlaysırat.


Mehri tariximizin bir parçasıdır, Qərbi Azərbaycanın Zəngəzur mahalında qədim yaşayış məskənimiz olub. Tarixi mənbələrdə göstərilir ki, Mehri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanıb. Əvvəller isə Mehri mahali çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub. Uzun illər ərzində Mehri Azərbaycanı Naxçıvanla birləşdirən yegane dəhliz idi. Mehri çayı Araza qədər uzanır, ərazidə isə Qaladaş dağı (2163 m) və Çahnovar dağı (3024 m) və digər dağlar var.

Cənubi Azərbaycanla Mehrini qılınc kimi sıyrılıb axan Araz çayı ayırrı, bu qədim diyarımız tarixən Oğuz türk tayfalarının və etnoslarının vətəni olub. Mehri ərazi-sində daş kitabələr, silinməyən və Oğuz türklərini əbədi yaşıdan izlər möhürlənib, əsrlərin yaddaşında daşlaşdırıb, çoxsaylı yazılı mənbələrdə adı keçir. Ermənilər bu yerlərə gəlmədirler, dünyanın bəthində qarayaraya bənzəyən kafirlərin Mehri ilə heç bir əlaqəsi olmayıb, hər yerdə olduğu kimi, bu torpaqları da erməniləşdirməyə cəhd göstərirlər. Təsadüfi deyil ki, Ermənistən rəhbərliyi, bəzi tarixçilər, daşnaklar Zəngəzur ərazisinin Ermənistana məxsusluğunu iddia etsələr də, bunu sübut etmək üçün heç bir dəlil göstərə bilirlər. Halbuki, arxiv sənədlərində qeyd olunur ki, Zəngəzur dəhlizi Birinci Qarabağ mühəribəsinə qədər Azərbaycanın nəzarətində olub. Dəmir yolu, stansiyalara və bütün infrastruktura nəzarət, qatarlara satılan biletlər Bakıya məxsus olub. Qatarların hərəkət cədvəli və stansiyaların iş qrafiki Azərbaycan Dəməriyolları İdaresi tərəfindən təşkil edilib. Dəhliz



zin təhlükəsizliyini Ermənistən deyil, keçmiş sovetlərin sərhəd qoşunları ilə bərabər Azərbaycan həyata keçirib. 1991-ci ildən Bakıdan Naxçıvana gedən qatarın keçidi Mincivan-Mehri-Culfa yolu kəsilib.

1988-1993-cü illərdə Ermənistən hərbi təcavüzü nəticəsində Qarabağ və Şərqi Zəngəzur işgal edilib, mövcud olan bütün infrastruktur dağıldılib, şəhərlər və kəndlər xarabalaşa çevrilib. Ermənilər Mincivan-Culfa, Ağdam-Əsgəran-Xankəndi dəmir yolu magistralındaki dəmir-yol relslerini, dəmir direkleri, məftilləri və hətta bütün vagonları İranın İsfahan və digər şəhərlərdəki metalritme zavodlarına satıblar. Neinkin relsleri, hətta evlərin misar daşlarını da İran tərəfinə daşıyıblar. Bundan əvvəl isə keçmiş sovet hökuməti 1920-ci ildə Azərbaycanı işgal etdikdən sonra ölkəmizin 20.8 min kvadratkilometr ərazisini Ermənistana verib. 1988-ci il noyabr ayının 23-dən dekabrın 7-dək keçmiş sovet ordusunun iştirakı ilə Qərbi Azerbaycan ərazisindən 22 rayondan azərbaycanlılar deportasiya edilib. Ağalarının qarşısında muma dönən, bəd niyyətini həyata keçirmək üçün hər cür sifətə düşən, etnik azərbaycanlılara qarşı soyqırımı törədən haylar İtaliya alimi Ta-



sitin dediyi kimi, "ermənilər xasiyyətce ikiüzlü və xəyanətkardırlar". Keçmiş sovetlərin dönməndə xalqımızın ümumməlli lideri Heydər Əliyev ötən əsrin 80-ci illərində Moskvada işləyərkən onun təşəbbüsü ilə Nüvədi ərazisindən keçməklə Bakı-Naxçıvan avtomobil yoluñun çəkilməsinə başlanılıb. Həmin yoluñ Bakıdan Nüvədiyə kimi 434 kilometrlik hissəsi və Naxçıvandan Mehri rayonunun Aldərə kəndinə qədər hissəsi çəkilib. Ermənilərin çoxsaylı şikayətləri, etirazları və havadarlarının köməyi nəticəsində Nüvədi-Astazur arası 15 kilometr və As-

tazur-Aldərə arası 5 kilometr məsafənin çəkilib birləşdirilməsinə imkan verilməyib. Erməni haqsızlığı, hiylerəliyi və saxtakarlığı zaman-zaman Azərbaycanın əleyhinə işləyib, etnik təmizləmə və deportasiya törədilib, azərbaycanlılar məqsədli şəkildə məhv ediliblər.

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində deyib: "O vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir, çünkü Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasın-

vermişdilər. Bu, böyük ədalətsizlik idi. Çünkü Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun ovaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda bu qərарla Azərbaycan coğrafi baxımdan iki yerə bölündürdü. Eyni zamanda böyük türk dünyası iki yerə bölündürdü. Bu əda-

da nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir". Həmin Bəyanatın görə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpə edilməlidir, həm də Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir. Bəyanatın qəbul edilməsindən iki ildən artıq vaxt keçməsi-ne baxmayaraq, Ermənistən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır, ciğallıq edir, ora-bura vurnuxur, vaxt



qazanmağa çalışır. Dövlətimizin başçısının dediyi kimi, Ermənistən istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. Artıq bu istiqamətdə infrastruktur layihələr həyata keçirilir, Horadiz-Ağbənd dəmir-yol xəttinin tikintisi sürətlə aparılır. Prezidentimizin sözü ilə əməli birdir, demək,

vaxtla qazanmağa çalışır. Dövlətimizin başçısının dediyi kimi, Ermənistən istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. Artıq bu istiqamətdə infrastruktur layihələr həyata keçirilir, Horadiz-Ağbənd dəmir-yol xəttinin tikintisi sürətlə aparılır. Prezidentimizin sözü ilə əməli birdir, demək, yaxın zamanda Zəngəzur dəhlizi ilə qatarlar şütyəcək. Uzun illərdən sonra qatarlar yenə də Mehridə dayanacaq...

Salman ALIOĞLU,
"Respublika".